

**dos. Ramida Mirzəfərova
BSU**

Q.Q.MARKESİN “YÜZ İLİN TƏNHALIĞI” ROMANININDA OBRAZLAR SİSTEMİ

Açar sözlər: ailə, tənhalıq, obraz, zaman, Magik realizm

Keywords: family, solitude, image, time, magical realism

Ключевые слова: семья, одиночество, образ, время, магический реализм

Dahi yazıçı Qabriel Qarsia Markes özündən əvvəlki dünya yazıçılarının təc-rübəsindən, xalqın mifoloji yaddaşından, ayrı-ayrı millətlərin tarixindən faydalanaraq. 1967-ci ildə yazdığı dünya şöhrətli “Yüz ilin tənhalığı” romanı ilə Latin Amerika tarixində bir çeviriliş etdi və bu məhşur romanına görə Nobel mükafatına layiq görüldü.

“Yüz ilin tənhalığı,” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürübu və məhvi eks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər dərəcədə təzahür edən tənhalıq hekayətidir. Romanda tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri, həqiqətən mifik xarakter daşıyır. Eləcə də, Buendia ailəsinin bir neçə nəslinin tarixçisinin özü və bununla yanaşı onun xarakterik xüsusiyyətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların talelərinin qabaqcadan müəyyən edilməsi nəsil mif xarakteri qazanır. Romanda o, Makondonun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqliq qalmış bu nəslin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir.

Romanda həmçinin mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qurma-larda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aşkar fantastik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gülüşü də parodiya vasitəsidir. Latin amerikanın nəşrinin mifyaradıcı “möcüzənin reallığı”, “magik realizm” romanda Amerikanın təkrarsız simasının yaradılmasının vacib vasitəsi və eyni zamanda özüna bir parodiya kimi çıxış edir. Mifoloji elementlərə bağlılıq, bu romanda artıq yeni mərhələyə kecid alır, realizmin yeni bir qolu olan magik realizmə təkan verir. Mövzu məhz elə bu səbəbdən dünya ədəbi tənqidinin, elecə də Azərbaycan ədəbiyyatlaşmışlığının diqqətindədir.

Makondanın yiğcam-məhdud keçmiş çərçivəsində real tarixi hadisələr bir başa Buendia ailəsi üzvlərinin iştirakı ilə milli adətlərin modeli fonunda reallaşır (liberallar və konservatorlar arasında olan iyirmi illik müharibə, Banan kompaniyasının qiyam edən üç min fəhləsinin güllələnməsi, şəhərin böyüməsi və orada ilk kinoteatrın, dəmir yoluunun, buz fabrikinin yaranması), mifoloji (canlı insanlarla ölmüş insanların ruhlarının mövcudluğu, Makonda da əbədi Cuhudun (yəhudilərə nifrətlə verilən ad) peydə olması, beş illik yağış-bütün dünyanın su altında batması, quşların ölümü və Makondanın qasırğa nəticəsində dağılması), allegorik (Xose Arkadio tərəfindən bir yaşayış yerinin çərçivəsi daxilində həyata keçirilən elmi in-

kişaf və coğrafi açıqlamalar), məişət (Ursula tərəfindən təşkil edilən nəhəng evə qaraçılın illik gəlişi, bayramlar, toylar, ad günləri, ölümlər və dəfn mərasimləri).

Tədqiqatçılar “Yüz ilin tənhalığı”nın qəhrəmanlarının prototipi haqqında çox yazmışlar. Güman ki, gerçeklik romanın yazılması üçün bir materialdır, ancaq onun bədii mənası romanın yaranmasına getirib çıxara bilərdi. Bu mənada Maurisio Babilyonun sarı kəpənəklərə olan epizodu nümunəvidir-fantastik epi-zoddur: harada qəhrəman peydə olursa onu sarı kəpənəklər əhatə edir. “Burada heç bir fantastika yoxdur”. Bu Q. Markesin həyatında baş verən real hadisə idi. Məhz elə bu səbəb də onun kitabının yaranması üçün olan ədəbi bir addım idi. Bir sözə real olaraq mövcud faktın poetik dərk edilməsi baş verir. Elə bunu Qabriel Markes Magik realizm adlandırır. O, “Mən çox şeyi ilk dəfə sizə deyirəm” məqaləsində yazar: “Mən fikirləşirəm ki, Magik realizm tərəfdarlarına yeganə olaraq bir şey etmek lazımdır-sadəcə olaraq reallığa inanmaq, izaha cəhd etməmək onun üçün ki, onlar həqiqətəndə belə bir realizmin tərəfdarıdır” [2,s.61]. Ancaq romanın ən fantastik qəhrəmanı-Amazoniya bataqlığında ölmüş, sonradan təmamilə təbii olan, darixmişam bəhanesi ilə qayıdan qaraçı Melkiades surətidir. Bundan sonra o özünü bütövlükdə yeganə məşgələsi olan-Buendia nəslinin və Makonda şəhərciyinin sonrakı taleyinin deməyə həsr edir. Çili ədəbiyyatşunası olan Ariel Dorfman Melkiadesi mədəniyyət yayan Prometey adlandırır. Bu iki personaj arasında olan oxşarlıq funksiyaları doğurdanda müşahidə edilir.

Romanda Q.Q. Markes qəsdən nəsillər arasına fərq qoymur, onları bir-birindən ayırmak da əbədsidir çünki, birincidən tutmuş axırıncı Buendiya qədər, yüz il ərzində bir-birini əvəz edən altı nəsil Xose Arkadio Buendia və Aurelianoların hamısı bir-birini tamamlayırlar, xarakteca bir-birinə oxşayır, ancaq hərə öz həyat tərzi və taleyi ilə, dünyaya gəlməyi və dünyadan getməyi ilə bir-birindən seçilir. Lakin, Q. Markesin son dərəcə böyük ustalığı ondan ibarətdir ki, birincidən tutmuş sonuncusuna qədər Buendialar hamısı bir-birinə oxşayır, sanki biri o birisinin nüsxəsidir. Bunları da bir-birinə bağlayan polkovnik Aureliano Buendiadır.

Yazıçı Aureliano obrazının üzərinə xarakteri ilə yanaşı, bir sıra rəmzi elementlər də yükleyir. Aureliano hara ayaq basırsa, onun mühafizəçiləri sərkərdənin dövrəsində təbaşirle çevrə çizir, ona bir neçə addım belə yaxınlaşmağa qəti qadağaya qoyular. Polkovnik Aureliano Buendia çevrənin ortasında dayanıb dilucu əmrələr verir, ölkənin, kimlərinə taleyini bir göz qırpmında özü həll edir. Q. Markesin təxəyyülü bitib-tükənmək bilmir və o, hər şeyi absurd səviyyəsinə çatdırmağı da özüne borc bilir. Aureliano Buendianın əmrləri ağızından çıxmamış həttə ağlinə belə gəlməmiş yerinə yetirilir. Buna baxmayaraq, o, nəhayət anlayır ki, yaşadığını həyat tamamilə mənəsizdir. Əvvəlki peşəsinə-zərgərliyə qayıdan Aureliano gecə-gündüz öz otağına qapılıb oturur, heç kəsslə və heç nəylə maraqlanır. Hökumət onun qapısında nəzarətçi qoyub ki, polkovnik bir daha qiyam qaldırmaq fikrinə düşməsin. Əslində isə, Aureliano artıq bir həqiqəti dərk edir ki; insanın dünyaya gelməyi, həyatı eləcə də ölümü özündən asılı deyil. Və hər kəs istər bir gün olsun, ister yüz il-həyatda tek-tənhadır.

Ursulanın qorxusu isə hələ ki, öz təsdiqini tapmayıb, anadan olan Buendiaların hər biri, ister kişilər, ister qadınlar sap-sağlamdır, əlləri-ayaqları yerindədir... Xose Arkadio və Aureliano, qızı Amaranta, qızlığı Rebeka... Onların

taleyi müxtəlif, xarakterləri tamamilə bambaşqadır. Bu müxtəliflik içərisində əsas oxşarlıq-Buendiaların hamisinin tənhalığa olan meylidir. Bu keyfiyyət isə az qala ırs kimi bir nəsildən digərinə ötürülür. “Yüz ilin tənhalığı” romanında təəccüb doğuran məqam obrazların hər birində mənlik və qürurun olmasıdır. İlk Buendiadan tutmuş axırincisına kimi heç biri çətinlik qarşısında əyilmir, ölümündən zərrə qədər çəkimirlər. “Yüz ilin tənhalığı” romanında iyirmiye qədər obraz mövcuddur ki, bütün ömrünü əvvəldən-axıra qədər romanda yaşayır.

Maraq doğuran cəhət ondadır ki, hər bir obraz Q. Markesin uşaqlıq xatirələri ilə səsləşir. Məsələn, Q. Markesin dünyadan cavan köçmüs, gözəl-göyçək xalası iki obrazın başlangıcında dayanır-gənc Remediosla, Gözəl Remediosun... Amaranta yazıcıının o biri xalası kimi özü üçün kəfən biçir, tikib qurtarandan sonra ölürlər. Q. Markesin babasının hərb xatirələri də, “Yüz ilin tənhalığı” romanının sujetinə əlavə edilir. Polkovnik Aureliano Buendianın hər yürüşündən qalma... on yeddi qeyri-qanuni oğlu eynilə babasının müharibədəki eşq macəralarına işarədir. Babasının da hardasa, kimdənse doğulan uşaqları o cür ata evinə gəlib çıxar, qonaq qalıb gedərmışlər. Əsərlə real həyatdakı adlar, hadisələr arasındaki digər əlaqələr (misal üçün: dünyaya “donuzquruqlu” uşaq gətirən Amaranta Ursula istəyir ki, iki sağlam oğlu olsun, adlarını da əvvəlcədən qoyur və bu Q. Markesin real həyatdakı oğlanlarının adlarıdır - Rodriqo və Qonsalo. Hardasa ötəri olaraq romanın keçən aptekçinin qızının adı - Mercedes Barça – Q. Markesin həyat yolundaının adının eynidir) göz öünüə gəlir. Lakin, ad və soyadlar real həyatdan götürülsə də, onların demək olar ki, heç biri real xarakter daşımir. Əlbəttə ki, əsərdə gerçəklilik var, amma bu tamamilə fərqlidir. Belə baxış ilk növbədə obrazların hərəkət və davranışlarında, romanın ayrı-ayrı motivlərində özünü qabarlıq şəkildə biruzə verir.

Dua etmə, xristianlığa olan inamın bariz nümunəsi olaraq, biz Buendiaların evində axtarış edilən səhnəni göstərə bilərik. İkinci Arkadionu əsgərlər axtarırlar.

Anası onu Melkiadesin otağında gizlədir. Əsgərlər otağa girəndə ikinci Arkadionu görürler. Buna baxmayaraq hadisə sülh şəklində bitir. Səbəb odur ki, əsgərlər Ursulanın otağına keçəndə o yatağında uzanıb barmaqlarını xaç şəklində qatlayıb, əsgərlərin addımladığı yerə tutmuşdu. Və bu onu sübut edir ki, Buendialar nəslində əxlaq problemləri olsa da, onların bəzi üzvlərində dinə inam daha güclüdür. Məhz bu inamın sayəsində hadisə sülh şəratında bitir.

Ursulanın dinə olan inamını biz digər bir epizoda da görə bilərik. Ölümündən əvvəl Ursula iki gün uzun surən duaya başladı. Tanrıya və ev əhlinə müraciət etdi: “Qırmızı qarışqaları qırın, yoxsa onlar evi uçuracaqlar, qoy Remediosun da-qerrotipinin qarşısındaki çıraq sönməsin, qoy Buendialardan heç kim qohumla ev-lənməsin, yoxsa uşaqları donuz quyuğu ilə doğulacaq” [3,s.382].

Dinə inamı özündə ehtiva edən digər bir şəxs isə Fernandadir. İkinci Aurelianonun arvadı olan Fernanda Ursulanın evinə gələn zaman biz onun dinə olan sonsuz inamına şahid oluruq. Əgər əvvəl Buendiaların qapısının girəcəyində aloe və sünbül dəstəsi asılırdısa, Fernanda onları İslanın şəkli olan ürək şəkilli lövhəciklə əvəz edir.

Q. Markesdə olan hər bir dərdin də, gülüşün də əsasında təklik dayanır. Elə bu səbəbdən Q. Markesdəki hər bir elementin üzündən əlavə, onun da astarını da

görürük. Q. Markesin diliylə desək, “Gerçekliyin astar üzünə çevirə bilən, bu astar üzünən necə olduğunu göstərən roman ideal romandır” [1,s.41]. Heç şübhəsiz ki, “Yüz ilin tənhalığı” da ideal romanlardan biridir. Ondakı bütün obrazlar rəmzidir, tragikomikdir. Həm son dərəcə ciddidir, həm də qeyri-ciddidir.

Ədəbiyyat

1. Markes Q.Q. tərcüm. Mövlud G. “Yüz ilin tənhalığı”. Bakı, 2016, s. 467
2. Məsud A. “Q.Q. Markesin seçilmiş əsərləri”. Bakı, 2010, s. 671
3. Nərimanoğlu K. “Markesin ölümüնə ağı”

Summary

System of characters in One Hundred Years of Solitude by Gabriel García Márquez

The paper is dedicated to the system of characters of the novel. Here the prototypes of characters are considered, and an attention is paid to the main characters of the novel, who have tragic fates.

Резюме

Система образов в романе Г.Г.Маркеса «Сто лет одиночества»

Статья посвящена системе образов романа. Рассматриваются прототипы героев, а также уделяется внимание главным героям романа, которые в своей судьбе трагичны.

Rəyçi fil.f.d. dos. V.Tahirov
BSU-nun Ədəbiyyat nəzəriyyəsi
və dönya ədəbiyyatı kafedrasının
14.11.2016-ci il tarixli iclasının
04 sayılı protokolundan çıxarış.

Daxil olma tarixi: 05.12.2016